

1. Sosial-iqtisadi inkişaf özündə nələrə birləşdirir?

Ənənələrdə və adətlərdə dəyişiklikləri

İctimai şüurda dəyişikliklər

**Hamısı**

İstehsalın və gəlirlərin artımı

Cəmiyyətin institusional, sosial və inzibati strukturlarda dəyişikliklər

2. Regional iqtisadi tədqiqatlar hansılardır?

Yerli və regional maraqların təmin olunması

Resursların istifadəsinin intensivləşdirilməsi

Müxtəlif mülkiyyət formalarından olan əmlakın düzgün istifadəsi

Yerli resursların istifadəsinin səmərəliliyinin yüksəldilməsi

**Hamısı**

3. Regionşünasların tədqiqatlarında iqtisadi metodlar hansılardır?

Sistemli təhlil

Sistemləşdirmə metodu

Balans metodu

İqtisadi-coğrafi tədqiqat metodu

**Hamısı**

4. İqtisadi rayonlaşma hansıdır? 1.макро районлашма; 2.мезо районлашма; 3.микро районлашма

**1,2,3**

1,3

1,2

2

5. İqtisadi rayonlaşma hansıdır?

makro

fərdi

xüsusi

alternativ

hec biri

6. Regionların sosial-iqtisadi inkişafında qarşıya qoyulmuş məqsədlər hansı vəzifələri həyata keçirilməlidir?

müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq

yüksək səviyyənin maraqlarına toxunmaqda layihənin fəaliyyətinin reallaşması səmərəliliyinin vacibliyinin qiymətləndirilməsi

müxtəlif səviyyəli büdcələri özün də ehtiva edən layihələrin reallaşması müstəvisində iqtisadi yekunların qiymətləndirilməsi

istehsal resursların məhdudluğun konsepsiyası baxımından layihələrin səmərəliliyinin təhlili və qiymətləndirilməsi

hec biri

7. Sistemləşdirmə metoduna aiddir:

hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir

sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur

yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir

ərazinin müqayisə edilə bilən və ya iyerarxik tabe edilmiş taksonlara bölüşdürülməsi prosesidir

region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur

#### 8. Balans metoduna aiddir

hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir

**sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur**

yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir

ərazinin müqayisə edilə bilən və ya iyerarxik tabe edilmiş taksonlara bölüşdürülməsi prosesidir

region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur

#### 9. Kartoqrafik metoda aiddir:

hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir

sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur

**yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir**

ərazinin müqayisə edilə bilən və ya iyerarxik tabe edilmiş taksonlara bölüşdürülməsi prosesidir

region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur

#### 10. Taksonlaşdırma metoduna aiddir:

hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir

sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur

yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir

ərazinin müqayisə edilə bilən və ya iyerarxik təbə edilmiş taksonlara bölüşdürülməsi prosesidir

region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur

11. İqtisadi rayonlaşmanın prinsipləri hansılardır?

müəyyən və qeyri-müəyyən

xüsusi və ümumi

iqtisadi və siyasi

axtarış və normativ

hec biri

12. Regionun və ya şəhərin inkişafının taktiki məqsədləri deyil

Kiçik biznesin inkişafı

Şəhərin mərkəzinin inkişafı;

Təhsilin inkişafı

Sənayenin inkişafı

Xidmət sferasının inkişafı

13. Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?

cari qiymətlərdə səmərəliliyi

faktiki qiymətlərdə səmərəlilik

xalis diskontlaşdırılmış gəlir

daxili gəlir norması

ÜMM və ya ÜDM və bu göstəricilərin artım sürətləri

14.İqtisadi inkişafın gedişinə regional idarənin işgüzar aktivliyi inkişaf etdirmək metodunaa aiddir:

idarə həmin regionun inkişafına dair qərarların qəbul edilməsində sahibkarlarda həvəsləndirici dəlilləri formalaşdırır

şəhərin inkişafının iri layihələrini reallaşdıran zamani darə ilə xüsusi təşkilatların məqsədyönlü əməkdaşlığı məqsədəuyğundur.

**beynəlxalq əlaqələr nə qədər intensiv olarsa, bir qayda olaraq region iqtisadiyyatının inkişafına da bir o qədər çox təkan olacaqdır**

hec biri

hamısı

15.İqtisadi rayon nədir?

bazar iqtisadiyyatında islahatlar keçirməyə ,onu inkişaf etməyə qadir olan güclü hakimiyyətin reallaşması

onun bürokratiyasının aşağı səviyyədə korrupsiyaya uğraması,insan kapitalının ümumi səviyyəsinin yüksək olamsı

müxtəlif yenilikləri yeni əmtəə və xidmətlərə çevirən, bazar şəraitində onların yayılması və istehlakını təşkil edən bir-biri ilə əlaqəli innovasiya fəaliyyəti obyektlərin məcmusudur

yeniliklərin patentləşməsi, marketinq tədqiqatların aparılmasında tələb olunan informasiya ilə təmin olunmasına yönəlib

**siyasi, iqtisadi, sahə iqtisadiyyatı, regional iqtisadiyyat, sosial-iqtisadi coğrafiya, sosiologiya və s. ictimai elmlərin anlayışlar sistemində vacib iqtisadi kateqoriyadır**

16.İqtisadi rayonlaşmanın prinsipləri

tədqiq olunan obyektlərin keyfiyyət xarakteristikası və onların davranış qanunauyğuluqları

dəqiq müəyyən olunmuş məqsədin qoyuluşu və tədqiq olunan dövr üçün konkret hadisələrin qabaqcadan görülməsi

gələcəkdə qoyulmuş məqsədlərə nail olmaq üçün tədbirlər məcmusu

ölkənin xalq təsərrüfatının və ya regionunun ərazi vahidlərinə bölgüsünün çıxış şərti və ya qaydasıdır

hec biri

17. Baş iqtisadi rayonlaşma sahəsində neçə rayonlaşma növü fərqləndirilir?

5

6

7

4

8

18. Regional inkişafın vahid strateji sistemdə planlaşdırılması gələcəkdə reallaşdırılacaq iqtisadi layihələrə qoyulacaq investisiyadır,

D. Rikardo

K. Marks

M. Q. Samuelson

Ü. Alonso

T. Valras

19. Regional idarəetmənin ikinci mərhələsi əhatə edir:

XX əsrin 30-cu illəri

XX əsrin 40-50-ci illəri

XIX əsrin 60-70-ci illəri

XIX əsrin ortalarından başlayaraq

XIX əsrin əvvəllərindən başlayaraq

20. Regional idarəetmənin birinci mərhələsi əhatə edir:

**XX əsrin 30-cu illəri**

XX əsrin 40-50-ci illəri

XIX əsrin 60-70-ci illəri

XIX əsrin ortalarından başlayaraq

XIX əsrin əvvəllərindən başlayaraq

21. Böyük Britaniyada iqtisadi rayonları hansı qrupda birləşdirmək olar?

1. Daha sürətlə inkişaf edən iqtisadi rayonlar

2. Depresiv rayonlar

3. İqtisadi inkişaf səviyyəsinə görə aralıq mövqe tutan rayonlar

**1;2;3**

22. Almaniya Federativ Respublikasında inzibati bölgü necə həyata keçirilir?

1. zona 2. dövlət dairələri 3. dairələr 4. əyalətlər 5. prefekturalar

**1;2;3**

3;4

2;4

1;4

4;5

23. Regional idarəetmənin beşinci mərhələsi əhatə edir:

XIX əsrin 70-ci illərindən

XX əsrin 40-50-ci illəri

XIX əsrin 60-70-ci illəri

XIX əsrin ortalarından başlayaraq

XX əsrin sonlarından başlayaraq

24. Azərbaycan neçə iqtisadi rayona bölünüb?

13

10

14

11

12

25. Müəyyən edilmə prinsiplərinə görə dövlət idarəetmə regionları neçə qrupa bölünür

4

3

2

6

8

26. Müəyyən edilmə prinsiplərinə görə dövlət idarəetmə region qruplarını göstərin

milli-dövlət və inzibati-ərazi regionları

mili-ərazi və inzibati-dövlət regionları

sahəvi və ərazi regionları

coğrafi-iqtisadi və problem regionları

dövlətlərdaxili və güzəştli təsərrüfat fəaliyyəti regionları

27.XX əsrin 50-70-ci illəri üçün xarakterik sayılan regional siyasətə hansı xarici ölkəni aid etmək olar?

Almaniya

İsveç

Fransa

İspaniya

Rusiya

28.İqtisadi islahatların ləng getməsinin əsas səbəbi: 1.iqtisadi sistemdə dəyişikliklər 2.kənd təsərrüfatında dəyişikliklər 3.təhsildə dəyişikliklər

1

2

3

1,2

1,3

29.Azərbaycan Respublikası Prezidenti İ.Əliyev regionların sosial-iqtisadi inkişaf konsepsiyasının hazırlanması haqqında Sərəncamı nə vaxt imzaladı?

2005 ci ilin əvvəli

2003 cü ilin axırı

2004 ci ilin əvvəli

2006 ci ilin əvvəli

2007 ci il axırı

30. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı»na əsasən respublikanın ərazisi neçə iqtisadi rayona bölünür?

19

17

10

21

34

31. Planlaşdırma və proqram məqsədli istifadə üçün müvəqqəti müəyyənləşdirilmiş problem regionlara aid olan xüsusiyyətləri seçin 1. İşsizlik geniş yayılmış ərazilər 2. Azad iqtisadi zonalar 3. İdarəetmə aparatı ilə rəsmiləşdirilməmiş ərazilər 4. Sərhədləri şərti qəbul edilmiş ərazilər 5. İnkişafına xüsusi diqqət yetirmək üçün seçilmiş ərazilər

3,4,5

1,2,5

1,2,3

1,4,5

3,4,5

32. Regional inkişafın müvəffəqiyyətlə təmin olunmasının mühüm və ümumi şərti nədir

yerli şəraitə və beynəlxalq təcrübənin tələblərinə cavab verən regional inkişaf siyasəti

yalnız beynəlxalq təcrübənin tələblərinə cavab verən regional inkişaf

yalnız yerli şəraitə cavab verən regional inkişaf siyasəti

ölkənin iqtisadi müstəqilliyinin təmin olunması

ölkədaxili və xarici zidiyyətlərin aradan qaldırılması

33. Regional inkişaf siyasətiylə ümumi sosial-iqtisadi inkişaf siyasəti arasında hansı əlaqə mövcuddur

A) ümumi sosial-iqtisadi inkişaf siyasəti, regional inkişaf siyasətinin daxili tərkib hissəsidir

B) onlar arasında heç bir əlaqə mövcud deyil

regional inkişaf siyasəti, ümumi sosial-iqtisadi inkişaf siyasətin daxili tərkib hissəsidir

D) onlar bir-birini tamamlamamalıdırlar

E) onlar fərqli istiqamətlərdə fəaliyyət göstərirlər

34. Regional inkişafın sürətlənməsinə istiqamətlənmənin neçə mənbəyi var?

3

4

2

bölünmür

5

35. Regional inkişafın sürətlənməsinə istiqamətlənmənin mənbəyi aşağıdakılardan hansıdır?

sadə və mürəkkəb

daxili və xarici

analiz və sintez

hamısı

əsas və köməkçi

36. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı»nın təsdiqinə dair sərəncam :

11 fevral 2004-cü il

28 mart 2009-cu il

19 may 2009-cu il

29 dekabr 2007-ci il

18 yanvar 2006-cı il

37. Azərbaycan Respublikasının regional siyasətini işləyib hazırlayan zaman nəzərə alınmalıdır:

Sahibkarların güjü çatmayan, lakin vacib tədbir kimi meliorasiya-irriqasiya işlərini həyata keçirmək

Kənd təsərrüfatı məhsulları bazarlarını yaratmaq

Müəyyən rayonlarda mövjud olmuş sanatoriya-kurort müəssisələrini yenidən qurmaq, genişləndirmək

**Hamısı**

Yeni müəljə müəssisələrini və istirahət komplekslərinin yaradılması kompleksi

38. 2004-cü ildə Azərbaycan Respublikasının ərazisi neçə iqtisadi rayona bölündü bölündü?

10

8

12

13

15

39. Dövlətin sosial-iqtisadi inkişaf siyasəti aşağıdakı hansı istiqamətlərdə hazırlanmır 1. Maliyyə, pul-kredit siyasəti 2. Daxili iqtisadi siyasət, siyasi-iqtisadi siyasət 3. Daxili iqtisadi siyasət, struktur siyasət 4. Vergi siyasəti, ekoloji siyasət 5. Sosial siyasət, aqrar siyasət

3,4,5

1,2,3

2,4,5

1,4,5

2,3,4

40. Bazar iqtisadiyyatına keçən bir sıra ölkələr regional inkişafı sürətləndirmək üçün hansı tədbirləri həyata keçirirlər?

**sərbəst iqtisadi zonaların yaradılmasına meyl edirlər.**

son illərdə ölkəmizdə bazar iqtisadiyyatının sosial təyinatının güclənməsi

gəlirlərin bölgüsündə effektiv sosial siyasətin yeridilməsi

gəlirlərin formalaşmasında effektiv sosial siyasətin yeridilməsi

davamlı inkişaf modelinə keçid zərurətindən irəli gələrək ekoloji tarazlığın təmin edilməsi

41. Azərbaycan Respublikasının regional siyasətini işləyib hazırlayan zaman nəzərə alınmalıdır:

Azərbaycanın müxtəlif ərazilərində aşkarlanmış faydalı qazıntıların mənimsənilməsində dövlət əhəmiyyəti

Respublikanın «problem» rayonlarının və ekstremal şəraitdə olan ərazilərin təsərrüfat dövrüyyəsinə cəlb etmək

Ekstremal şəraitdə olan ərazilərdə istehsalı stimullaşdırmaq

Ekstremal şəraitdə olan ərazilərdə əhalinin əmək vərdişlərini, tarixi və etnik adət-ənənələrini nəzərə alaraq əvvəllər mövcud olmuş istehsal sahələrini bərpa etmək

**Hamısı**

42. Azərbaycan Respublikasının regional siyasətini işləyib hazırlayan zaman nəzərə alınmalıdır:

## Hamısı

İşsizlik və yol-nəqliyyat şəraitinə görə bu əraziləri tərk etmiş əmək qabiliyyətli əhalinin yurd-yuvalarına qayıtmasına şərait yaratmaq

Dağlıq və dağətəyi regionlarda dövlətin müdaxiləsi ilə həyata keçirilməsi mümkün olan infrastrukturun, xüsusilə yol-nəqliyyat sisteminin inkişaf etdirilməsi

Yeni proqramlarda əhalinin həyat səviyyəsi göstərijilərinə görə kəskin fərqləri mərhələ-mərhələ aradan qaldırılması nəzərdə tutulmalıdı

İstehsal ixtisaslaşması əsasında region təsərrüfatının kompleks inkişafına üstünlük vermək

43. Regionların gələcək inkişaf istiqamətlərini müəyyən edərkən onları hansı qrupa bölmək lazımdır? 1. sürətlə inkişaf edən iqtisadi rayonlar; 2. depressiv iqtisadi rayonlar; 3. iqtisadi inkişaf səviyyəsinə görə aralıq mövqe tutan rayonlar; 4. fəlakət rayonlar 5. hegemon rayonlar

1; 2; 3

2 ;4

3 ;5

1; 5

2; 5

44. Təsərrüfat sistemində SAK-ların birinci qrupuna daxildir?

müdafiə və ətraf mühitin mühafizəsi

yanacaq

enerci

metallurgiya

meşəkimya

45. Təsərrüfat sistemində SAK-ların ikinci qrupuna daxildir?

aqrar-sənaye

mənzil-komunal

məişət təsərrüfatı

yanacaq

mədəniyyət-səhiyyə

46. Regionların inkişafının dövlət tənzimlənməsi neçə istiqamətlər üzrə həyata keçirilir?

4

8

3

6

7

47. İki istehsal məntəqəsi arasında yüklərin iqtisadi cəhətdən məqsədəuyğun bölüşdürülməsi hansı tənliklə hesablanır?

$$P_1 + S L_1 = P_2 + S L_2$$

$$P_1 + S = P_2 + S$$

$$P_1 + L_1 = P_2 + L_2$$

$$P_1 - L_1 = P_2 - L_2$$

hec biri

48. Azərbaycan Respublikası regionlarında birinci növbəli proqramlara nəyi aid etmək olar?

Ayrı-ayrı nəqliyyat növləri üzrə daşımaların təmin edilməsinin informasiya sistemləri;

Sahil xətti və yerüstü naviqasiya və uçuşlar da daxil olmaqla texnologiya sahələri, nəzarət, xəbərdarlıq, təhlükəsizlik

Ümumi istifadəli rabitə şəbəkəsi;

Səmərəli monitoring qruplaşdırma sisteminin işləyib hazırlamaq və həyata keçirmək;

Hamısı

49. **Regionların inkişafının** demoqrafik tənzimləmə üzrə həyata keçirilməlidir:

tarazlı iqtisadi artıma nail olmaq, regionlar arasında olan iqtisadi fərqlərin aradan qaldırılması nəzərdə tutulur.

ətraf mühitin, havanın çirklənməsinin qarşısını almaq, təbii sərvətlərdən uyğun şəkildə istifadə etmək, fauna və floranın qorunması vacib məsələlərdən biridir. milli azlıqların kompakt yaşadığı ərazilərdə millətlərarası münasibətlərin harmonik inkişafını təmin etməkdir.

**sosial- iqtisadi rifahının yaxşılaşdırılmasının dövlət tərəfindən tənzimlənməsi zəruridir.**

ixrac yönümlü məhsulların istehsal edilməsinə imkan verilməs nəzərdə tutulur

50. Ərazi inkişafının dövlət tənzimlənməsi strukturunu əmələ gətirən konkret tədbirlər:

Aşkar və qapalı

Birbaşa və dolayı

Ümumi və selektiv

Hec biri

**Hamısı**

51. Müəsisələr aşağıdakı əlamətlərə görə qruplaşdırırlar:

məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına

iqtisadi artımın maksimum olmasına

fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaq

hec biri

xalq təsərrüfatının sahələrinə görə;

52. Müəssisənin təşkilati-hüquqi modelin məzmununu neçə blok əhatə edir?

5

6

3

4

7

53. Təşkili-inzibati metod nəyə əsaslanır

Dolayı göstərişlərə

Direktiv göstərişlərə

Normativ göstərişlərə

Heç biri

Hamısı

54. Təşkilati-inzibati metod nəyə söykənir 1. Rəhbərin qanunla möhkəmlənmiş hakimiyyətinə 2. Hüququna 3. Məsuliyyətə 4. İnsan əməyinin nəticələrinə 5. Sosial-psixoloji mühitə

1,4,5

2,4,5

2,3,4

2,3,5

1,2,3

55. İdarəetmənin təşkilati-inzibati metodları çox geniş olub hansı səviyyələrdə istifadə olunur

əyalət

region

ştatlar

mərkəzi hökumət

hamısı

56. Bazar iqtisadiyyatı şəraitində regionun inkişafı üçün nədən istifadə olunur?

ictimai mühitin və hüquqi bazanın təmin edilməsi

rəqabətin qorunub saxlanması;

gəlir və sərvətlərin yenidən bölgüsü;

regional «bərabərləşdirmə

hec biri

57. Ərazi inkişafın tənzimlənməsi nə deməkdir?

əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, regional sistemlərin dayanaqlı və tarazlı fəaliyyətini təmin etməyə yönəldilmiş, xüsusi təşkil edilmiş sistemli hərəkət başa düşülür.

əmək məhsuldarlığının artımına nisbətən əhalinin həyat səviyyəsinin geri qalması ilə xarakterizə olunur

institusional mühiti formalaşdırmaqla iqtisadi «oyun qaydaları»nı müəyyənləşdirir

vergiyə cəlb etmə və dövlət xərcləri, və kreditlərin bölüşdürülməsi və s. qərarlar vasitəsilə iqtisadi aktivlik səviyyəsinə köməkçi təsir göstərir;

hamısı

58. Ərazi inkişafın tənzimlənməsi necə həyata keçirilir? 1.Lokal 2.Regional  
3.Ümumdövlət

1,2

2,3

1,3

Hec biri

**Hamısı**

59. Ərazi inkişafının tənzimlənməsi necə həyata keçirilir?

dövlətin maddi ehtiyatlarının yaradılması və saxlanması

ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi

**Mühüm siyasi və geosiyasi ərazilərdə xüsusi təşkilati-hüquqi rejimi  
yaratmaq**

iqtisadiyyatın inkişafını məqsədlərinin təyin edilməsi;

hec biri

60. Dövlətin qarşılıqlı təsir formaları hansılardır?

ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən  
obyektlər

**regionların maliyyə müstəqilliyinin artması ilə investisiya resurslarının  
region bazarlarının formalaşması baş verir**

iqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən  
təsərrüfatçılıq şəraiti

Hec biri

**Hamısı**

61. Regional proqnozlaşdırmada tətbiq olunmur?

“Nüsbətən yüksək inkişaf səviyyəsi”

Orta səviyyə

**İnkişaf etməkdə olan səviyyə**

“Orta səviyyədən yüksək”

“Orta səviyyədən aşağı

62. Kompleks qiymətləndirmə göstəricisi deyil?

Adambaşına düşən ümumi məhsul

İstehsal indeksi

Yoxsul əhalinin xüsusi çəkisi

Ümumtəhsil müəssisələri ilə təmin olunma

**Təhsil müəssisələri ilə təmin olunma**

63. Proqnozlaşdırma göstəricilərinin kompleks qiymətləndirmə əmsalı deyil?

Adambaşına istehsal

İstehsalın dinamikası

**İstehsalın artım sürəti**

Xəstəxanalarla təmin olunma

Uşaq müəssisələri ilə təmin olunma

64. Dövlətin məqsədli proqramları işləyib hazırlamasında başlıca məqsədi nədir

əhalinin həyat səviyyəsini yüksətmək

**regional tənzimləmə və idarəetmənin səmərəliliyini artırma**

proqnoz və indikativ planların tamamlanması

maliyyə vəziyyətinin qayadaya salınması

vergilərin vaxtında verilməsinin təmini

65. Təşkil olunma xüsusiyyətlərinə görə təşkilati-inzibati metod neçə formada tətbiq olunur

2

3

4

5

6

66. Konsensiya edilməsi (imtiyaz):

iqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi tərəkəür səviyyəsi

ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlər

bazarda rəqabətin mümkün olmadığı şəraitdə bazar xaricində (arxasında) rəqabətin təşkil olunması;

hamısı

hec biri

67. Dövlətin qarşılıqlı təsir formaları hansılardır?

region və dövlət ehtiyaclarını təmin etmək məqsədilə məhsulun tədarükünə dair müəssisələrlə müqavilələrin bağlanması

ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlər

iqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti

Hec biri

Hamısı

68. Antiinhisar tənzimləmə tədbirləri deyil?

Tənzimləmə həddini müəyyən etmək

müəssisələri kiçiltmək

Rəqabət yaradan istehsalı formalaşdırmaq

**İstehsalə genişləndirmək**

Holding strukturunu müəyyən etmək

69. İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları hansıdır?

delta və normativ

birbaşa və normativ

**birbaşa və dolay**

normativ və dolay

delta və birbaşa

70. Birbaşa metodlara aiddir

Dövlət sektoru müəssisələrinin idarə edilməsi

Dövlət investisiyaları

Sanksiyaların tətbiqi

**Hamısı**

Maliyyə yardımı

71. Dolay metodlara aiddir:

## Hamısı

Planlaşdırma

Büdcənin formalaşması

Sosial siyasət istiqamətli göstəriciləri

Büdcənin istifadə edilməsi

72.Qarşıda qoyulan vəzifələrdən asılı olaraq ərazi proqramları neçə səviyyədə olur:

4

3

5

6

7

73.Regional kompleks proqramların necə mərhələsi var?

5

7

4

6

8

74.Regionun sosial-iqtisadi inkişafının strateji planının mühüm xarakteristikalarına daxildir:

## Hamısı

Plan bu günlük və uzun müddətli dövrə qabağı görmə kombinasiyasıdır

Plan bütün regional qüvvələrin birgə səyi nəticəsində, qarşılıqlı partnyorluq fəaliyyəti nəticəsində yaranır

Plan regionun güclü və zəif tərəflərini ayırır və insanların həyat şəraitini yaxşılaşdırmaq

Hec biri

75.İndikativ planlaşdırmanın necə ümumi prinsipi var?

6

12

8

4

5

76.İndikativ planlaşdırmanın hansı prinsipi var?

tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır;

idarəetmə qərarlarının yerinə yetirilməsində şəxsi və kollektiv maraqlarının stimullaşdırılması;

məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır

iqtisadi artımın maksimum olmasına nail olmaqdır;

fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır

77.Regional siyasətin istiqamətləndirilməsi və nəzərdə tutulan sturukturlaşma neçə yerə bölünür?

4

6

5

2

3

78.İqtisadi siyasət üçün xarakterikdir: 1.regional iqtisadi disproporsiyaların uyğunlaşdırılması 2.ölkənin iqtisadi inkişafının ön planda tutulması 3.dövlət maliyyə yardımlarının təsis olunması 4.investorlara ödəmə müddətinin verilməsi

1,2,3,4

2,3

1

4

3,4

79.Regionların sosial-iqtisadi inkişafının səmərəli idarə edilməsinin əsas məqsədinin təcəssüm etdirir: 1.dövlət maliyyə yardımlarının verilməsi 2.əhəlinin həyat səviyyəsinin yüksəldilməsi 3.kənd təsərrüfatının regionlarda nəzərə çarpacaq şəkildə inkişafı 4.maliyyə resurslarının minimumlaşdırılması

1,3,4

1,2

2,3,4

2,4

1,3

80.Regional inkişaf məsələlərində Azərbaycan daha çox hansı metodlara üstünlük verməlidir?

sabit

dolayı

qeyri-sabit

birbaşa

tənzimləyici

81.Regional inkişafın birinci mərhələsində:

qeyri-hökumət təşkilatları öz tövsüyyələrini verir

**regional inkişafıla bağlı bütün irad və təkliflər nəzərə alınır**

həmin regionun mövcud vəziyyətini özündə kompleks təhlil edən tıkliflər hazırlanır

regionla bağlı metod və yanaşmalardan istifadə olunur

regionla əlaqədar dövlət təşkilatları öz iradlarını bildirməyi əsas hesab etməlidirlər

82.Regional inkişafın ikinci mərhələsində hansı təhlildən istifadə edilir?

FOB

FAS

**SWOT**

FCD

FCS

83.İnvestisiyalar elə sahələrə yönləndirilməlidir ki,həmin sahələr regionun ... rolunu oynamalıdır:

prioritet

**lokomativ**

müqayisə

siması

göstəricisi

84.Sosial siyasət müasir mənada hansı problemləri həll etməyə istiqamətlənmişdir?

1.müdafiə 2.sosial bərabərlik 3.sosial birlik 4.səhləmlıq 5.məşğulluq

1,2,3,4,5

**1,4,5**

2,3

4,5

2,3,4,5

85.Sosial siyasət problemləri hansı prinsipə görə həll etməyə çalışır?

sosial bərabərlik

sosial birlik

sosial siyasət prinsipləri

**sosial ədalət**

sosial mühit prinsiplərinə

86.Dövlətin sosial siyasəti necə reallaşır? 1.sosial-iqtisadi inkişafın sürətlənməsinin güclü vasitəsi 2.əhəlinin əmək fəallığının yüksəldilməsi 3.məşğulluğun yüksəldilməsi 4.əmək fəallığının yüksəldilməsi

1,2,3

1,2,3,4

**1,2,4**

2,3,4

1,2,3

87.Regional siyasətin məqsəd və vəzifələrini fərqləndirilməsinin səbəbi nədir

Regionların İnkişaf səviyyəsi

Regionların Siyasi vəziyyəti

**Müxtəlif regionların müxtəlif vəzifələri**

Məqsəd və vəzifələr standart qəbul edilmişdir

Regionların datəhsil səviyyəsi

88.Bazar iqtisadiyyatlı ölkələrdə regional siyasətin ən çox təsadüf olunan obyektı hansıdır

Rəqabətin yüksəldilməsi, infilyasiyanın sabitliyi

İşsizliyin azaldılması, infilyasiyanın sabitliyi

Bazarların inhisarlaşması, həyat səviyyəsini yüksəldilməsi

**İşsizliyin azaldılması, həyat səviyyəsində mövcud fərqlərin aradan qaldırılması**

Bazarların inhisarlaşması, rəqabətin yüksəldilməsi

89.Regional siyasətin məqsədlərinə daxildir

Xüsusi-strateji və praktiki məqsədlər

Xüsusi-strateji və konkret məqsədlər

**Ümumi-strateji və konkret-praktiki məqsədlər**

Xüsusi-strateji və konkret-praktiki məqsədlər

Ümumi-strateji və praktiki məqsədlər

90.Ümumi-strateji baxımdan regional siyasətdə ölkə regionlarının inkişafında nəyi təmin etmək məqsəd kimi qarşıya qoyulur

**Səmərəlilik və ədalətlik**

Səmərəlilik və konkretlik

Ədalətlik və sabitlik

Konkretlik və Sabitlik

Yüksəliş və səmərəlilik

91.Dövlətin regional siyasətinin neçə məqsəd üzrə fəaliyyət göstərir?

5

4

3

2

92.Dövlətin regional siyasəti hansı məqsəd üzrə fəaliyyət göstərir?

keyfiyyətli və rəqabət qabiliyyətli yerli məhsul istehsalının genişləndirilməsi;

regionlararası və regiondaxili təsərrüfatlararası ziddiyyətlərin, uyğunsuzluqların aradan qaldırılması

regionların xarici bazara çıxış imkanlarının genişlənməsi;

hec biri

hamısı

93.Ekoloji məqsədlərə çatmaq üçün ARDNŞ hansı tədbirlərin görülməsini vacib sayır? 1.təşkilati 2.mərkəzi 3.texniki 4.texnoloji 5.mərkəzləşmiş

1,3,5

1,3,4

2,4,5

2,3,4

3,4,5

94.Ekoloji monitoring ətraf mühitə dair: 1.proqramlaşdırma 2.qiymətləndirmə 3.proqnozlaşdırma 4.təkmilləşdirmə

1,3,4

1,3

3,4

2,3

1,2

95.ARDNSŞ bugünkü və gələcək fəaliyyətində neçə prinsipi rəhbər tutur?

9

3

11

5

7

96.Dövlət regional siyasəti işləyib hazırlayarkən neşə prinsipi nəzərə almalıdır?

3

6

7

2

5

97.Regional siyaasətin həyata keçirilməsinin instutisional mexanizmini təşkil edir.

1.qanunverici 2.məhkəmə 3.cari planlaşdırılmış 4.icraedici 5.indikativ 6.strateji

1,2,4

3,5,6

5,6

1,4

3,6

98.Milli Məclis hər il iki sessiya yığılır,bunlar hansı fəsillərdə təsadüf edir?

yaz,yay

yay,qış

payız,qış

yaz,payız

yay,payız

99.Yerli icra hakimiyyəti orqanları hansı alt orqanlrı yaradır:

qanunverici,icraedici

icraedici,sərəncamverici

qanunverici,məhkəmə

sərəncamverici,icraedici

qanunverici

100.Bələdiyyələrin ölkə iqtisadiyyatında önəmli rol oynaması zəruri edir:

orqanların yaradılmasını

qanunları

qanunların yaradılmasını

mövcud qanunlara riayət edilməsini

cərimələrin həyata keçirilməsini

101.Qarşıda qoyulan vəzifələrdən asılı olaraq ərazi proqramları hansı səviyyədə olur: 1.Xalq təsərrüfatı 2.Region 3.Yerli.

1,2,

Hamısı

1,3

2,3

Hec biri

102.Regional proqramlara aiddir:

ümumdövlət əhəmiyyətinə malik ən mühüm problemləri həll etmək üçün işlənilib hazırlanır.

proqramlar inzibati və ərazi bölgələr üzrə – Naxçıvan MR və iqtisadi rayonları üzrə işlənilib hazırlanır

hec biri

hamısı

inzibati rayonların daxili və xarici, yəni qonşu rayonlarla qarşılıqlı istehsal-istehlak, sosial və ekoloji məsələlər əks olunur

103.Regional problemlərin həllinə yönəldilən ərazi kompleks proqramlarının hansı bölməsi var?

ərazi bölməsi

ümumi bölmə

təsadüfi bölmə

xüsusi bölmə

hamısı

104.Regionun sosial-iqtisadi inkişafının strateji planın hansı istiqamətləri müəyyən edilir?

dövlət proqnozlarının, proqramlarının və planlarının işlənilib hazırlanması və tətbiqi

dövlət sahibkarlığının inkişaf etdirilməsi və tətbiqi

dövlət sifarişləri və kontrakt sistemləri.

bank faizləri və vergi dərəcələri

istehsalın strukturunu yeniləşdirmək

105. Regionun sosial-iqtisadi inkişafına dair indikativ plan hansı bölməsi var?

«Ümumiləşdirilmiş makroiqtisadi göstəricilər».

«Sosial inkişaf»

«İstehlak bazası»

**Hamısı**

«Elm və elmi xidmət»

106. Sosial siyasətin reallaşma yolları hansılardır? 1. əhəlinin həyat səviyyəsinin daim yüksəldilməsi 2. rifah halının yaxşılaşdırılması 3. ictimai münasibətlərin təkmilləşdirilməsi 4. cəmiyyətin sosial problemlərinin həll edilməsi

1,2,3,4

1,2,4

**1,3,4**

1,2,3

2,4

107. Regional siyasətin mahiyyətində nə durur? 1. müxtəlif ərazi birliklərinin əlaqəsi 2. məskənlərin tipləri və müxtəlif regionlar arasında həyat səviyyəsinin bərabərləşdirilməsi yollarının axtarılıb tapılması 3. sosial mühitdə dövlət dəstəyinin göstərilməsi

1

1,2,3

**1,2**

3

2

108.Demoqrafik siyasət daha çox hansı siyasətlə bağlıdır?

iqtisadi

daxili

regional

sosial-iqtisadi

xarici siyasətlə

109.Hansı siyasət müstəqil siyasət formasına aid tmək olar?

iqtisadi

regional

demoqrafik siyasət

miqrasiya

tənziçlər

110.Demoqrafik siyasəni şərti oraq neçə qrupa ayrılır?

4

3

5

2

6

111.Ölkənin sosial və iqtisadi tərəqqisini təmin edən kəmiyyətdə və keyfiyyətdə əmək resurslarının məhdudlaşdırılmasıdır:

demoqrafik siyasətin mühiti

demoqrafik siyasətin amili

demoqrafik siyasətin məqsədi

demoqrafik siyasətin əsas şərti

demoqrafik siyasətin ilkin şərti

112.Regional siyasətin ən mühüm vasitəsi hansıdır

Aqrar siyasət

**Maliyyə**

Ekoloji siyasət

Vergi siyasəti

Sosial siyasət

113.Dövlətin regional siyasəti hansı məqsəd üzrə fəaliyyət göstərir?

rəqabət mühiti şəraiti, tələb və təklif arasında dinamik tarazlıq, bazarda idxalçı və ixracının nisbi davranış azadlığından

ölkənin iqtisadiyyatının idxalından daha çox asılı olduğu, milli iqtisadiyyatın zəif rəqabət qabiliyyətinə malik olduğu ölkələrdə idxalı əvəzləyən tənzimləmə konsepsiyası

**regionlararası və regiondaxili təsərrüfatlararası ziddiyyətlərin, uyğunsuzluqların aradan qaldırılması;**

antitsiklik tənzimləmə, iqtisadi artımla gəlirlərin, məşğulluğun və xarici-iqtisadi tarazlığın təmin edilməsinə istiqamətlənmiş təkrar istehsalın tarazlı inkişaf konsepsiyası

inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan ixracın stimullaşdırılması hesabına iqtisadi artımın yüksəldilməsi konsepsiyası

114.Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?

Cari Qiymətlərdə Səmərəliliyi

Faktiki Qiymətlərdə Səmərəlilik

Xalis Diskontlaşdırılmış Gəlir

Daxili Gəlir Norması;

**Təhsil Səviyyəsi**

115.Sosial siyasət əhatə edir: 1.Əhalinin sosial müdafiəsi 2.Gəlirlərin tənzimlənməsi 3.Əhalinin məşğulluğunun təmin edilməsi 4.Xarici-iqtisadi təsir formaları 5.Mədəniyyət sferasında fəaliyyət, 6.Valyuta tənzimlənmələri, 7.milli valyutanın devalvasiyası

1,2,3,4,7

1,6,5,4,7

6,4,5,7,1

1,2,3,4,5,6

3,4,5,6,7

116.Proqramlar yerinə yetirdiyi vəzifələrdən asılı olaraq aşağıdakı növü var:

yeni ərazilərin mənimsənilməsi proqramları

proqram-məqsədli tənzimləmə;

elastiki differensial yanaşma

dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti

hamısı

117.Ərazi kompleks proqramların ərazi bölməsində

mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi;

mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı

mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi

kompleks proqrama daxil olan ərazilər üzrə tapşırıq və göstəricilər müəyyən edilir

hamısı

118.Ərazi proqramların təşkilat bölməsinə aiddir:

mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi

mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı;

mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi;

proqramın reallaşdırılması prosesinin təşkili formaları, metodları və qaydaları əks olunur

hamısı

119.Regional kompleks proqramların birinci mərhələsinə aiddir:

proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi

proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması

proqramın layihəsinin işlənilib hazırlanması. Bu işə bilavasitə iş icraçıları rəhbərlik edir və əlaqələndirir;

proqramların təsdiqi və icraçılara çatdırılması;

hamısı

120.Regional kompleks proqramların ikinci mərhələsinə aiddir

proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi;

proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması;

proqramın layihəsinin işlənilib hazırlanması. Bu işə bilavasitə iş icraçıları rəhbərlik edir və əlaqələndirir;

proqramların təsdiqi və icraçılara çatdırılması

hamısı

121.Regional kompleks proqramların üçüncü mərhələsinə aiddir:

proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi

proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması

proqramın layihəsinin işlənilib hazırlanması.

proqramların təsdiqi və icraçılara çatdırılması

hamısı

122. Regional kompleks proqramların dördüncü mərhələsinə aiddir:

proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi;

proqramların işlənib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması;

proqramın layihəsinin işlənib hazırlanması

**proqramların təsdiqi və icraçılara çatdırılması**

hamısı

123. Regionun inkişafının strateji planı əhatə edir

ilkin informasiyanın alınması və təhlili metodların

dövlət tənzimlənməsinin birbaşa metodlarına;

normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı

dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə;

**regionun inkişafının məqsədləri**

124. İqtisadi rayon əmələgəlmənin amilləri hansıdır?

Proqnoz İnformasiyanın Əldə Edilməsi Üsulu

İqtisadiyyatın Strukturunu Təkmilləşdirən Amillər

İş Yerinə Keyfiyyətinin Yaxşılaşdırılan Amillər

Sənayeni İnkişaf Etdirən Amillər

**İctimai Əməyin Ərazi Təşkilini Əks Etdirən Amillər**

125. Təşkilati-hüquqi vahidliyə aiddir:

Vahid sosial müdafiə sistemi

Vahid sosial təyinat sistemi

Vahid sosial siyasət

Hec biri

**Vahid vətəndaşlıq;**

126. Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan:

iqtisadi dövlətdir

sosial dövlətdir

**hüquqi dövlətdir**

hec bir variant düz deyil

hamısı

127. Təşkilati-hüquqi bloka aşağıdakı qanunlar aiddir:

«Müəssisələr haqqında»

«Banklar və bank fəaliyyəti haqqında»

«Torpaq haqqında»

**Hamısı**

«Yerin tənə haqqında»

128. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən mülkiyyət formaları hansılardır?

Xüsusi mülkiyyət

İctimai birliklər

Dövlət mülkiyyəti

**Hamısı**

## Bələdiyyə mülkiyyəti

129. Regionun iqtisadi və sosial müstəqilliyinin məzmunu müəyyən edilməsinə daxildir:

sahibkarlığı inkişaf etdirmək;

xarici investorlara üstünlük vermək

**təşkilati-hüquqi vahidlik**

disproporsiyaları aradan qaldırmaq

inzibati-amirlik;

130. Regionların mühüm sosial-iqtisadi şərtlərinə aşağıdakılardan hansı aiddir?

Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi

Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti

**Demoqrafiya, məşğulluq və kadr hazırlığı**

Regionun büdcə-maliyyə və vergi siyasəti;

Regionun büdcəsi, büdcədən kənar fondları

131. Regionların təşkilati-iqtisadi müstəqilliyinin iqtisadi əsasları hansı amillərlə müəyyən edilir?

**ictimai istehsalın inkişaf səviyyəsi və onun təşkili formaları ilə;**

bütün sosial-iqtisadi problemlərin azad rəqabət yolu ilə həll edilməsinə;

bazar təsərrüfatçılıq sisteminin qarışıq iqtisadiyyatın üzərindəki üstünlüyünə

iqtisadiyyatın tam liberallaşdırılmasına;

bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin zəruriliyinə;

132. Azərbaycanın yerli özünüidarəetmə sahəsində dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri hansıdır?

Dövlət mülkiyyəti obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi  
qaydalarını qanunla tənzimləmək

Ayrı-ayrı dövlət səlahiyyətlərini həyata keçirmək üçün zəruri qurumlarını vermək

Minimal dövlət sosial standartlarını müəyyənləşdirmək və onların həyata keçirilməsini təmin etmək;

### Hamısı

Dövlət hakimiyyəti orqanlarının qərarları əsasında yerli özünüidarəetmədə yaranan əlavə xərcləri ödəmək;

133.Sosial-iqtisadi vahidlik aşağıdakılarla təmin edilir: 1.Vahid sosial müdafiə sistemi; 2.Vahid sosial təyinat sistemi; 3.Vahid sosial siyasət. 4.Vahid pul-kredit, vergi, büdcə-maliyyə sistemi;

1,2,4

2,3,4

3,4

1,2,3

hec biri

134.Təşkilati-hüquqi şərtlər aşağıdakıları tələb edir

Respublika Konstitusiyasının, region və rayonların nizamnamələrinin mövcudluğu

Regional iqtisadi mühit

Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi

Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti

Regionun büdcə-maliyyə və vergi siyasəti;

135.Təşkilati-iqtisadi şərtlər aşağıdakıları tələb edir:

Regional iqtisadi mühit

Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi

Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti

**Hamısı**

Xarici siyasəti müəyyən edən vahid daxili siyasət;

136. Regional siyasətin istiqamətləndiriləsi nöqteyi-nəzərindən hansıların strukturlaşması müəyyən dərəcədə şərti xarakter daşıyır?

İqtisadi siyasət

Demoqrafik siyasət.

Ekistik (məskunlaşma) siyasət

Sosial siyasət

**Hamısı**

137. Regionların siyasətin reallaşma mexanizmi üçün neçə prinsipi nəzərə almaq lazımdır?

8

9

**7**

13

10

138. İnkişaf etməkdə olan ölkələrdə regional siyasət hansı problemləri əhatə edir?

Ölkənin bütün rayonlarının vahid milli bazara inteqrasiyası

Regional uyğunsuzluğun aradan qaldırılması

Güclü aqrar rayonlarının iqtisadiyyatının yüksəldilməsi

Şəhərlə kənd arasındakı ziddiyyətlərin aradan qaldırılması

**Hamısı**

139. Azad iqtisadi zonaların dörd əsas formalarını seçin 1. Azad ticarət zonaları 2. Azad işgüzarlıq zonaları 3. Azad sənaye zonası 4. İqtisadi və elmi-texniki inkişaf zonası 5. İstehsal-ixrac zonası 6. Bank üzrə frank zonası

2,3,4,6

1,2,3,4

3,4,5,6

1,4,5,6

2,3,4,5

140. Azad iqtisadi zonaların səmərəliliyin əsaslandırılmasının 2-ci mərhələsinə aiddir:

xarici kapitalın cəlb edilməməsi şərti

birgə sahibkarlıq vasitəsilə xarici sərmayədarların cəlb olunması

layihənin formalaşması

zona qarşısında qoyulmuş iqtisadi inkişaf tapşırıqlarının yerinə yetirilməsi

investorların qarşılıqlı təkliflərini nəzərə almaq

141. Regional siyasətin əsas hədəfi kii götürülür:

regionların proporsional inkişafı

regionlarda məşğulluğun təmin edilməsi

əhali aktivliyinin stimullaşdırılması

regionlararası və regiondaxili əlaqələrin tənzimlənməsi

regiondaxili iqtisadi əlaqələrin tənzimlənməsi

142. Dövlətin regional siyasəti

Dövlət və regionlar arasında, regionların öz aralarında qarşılıqlı münasibətləri əks etdirən və məkan, region nöqtəyi-nəzərindən ölkənin siyasi,

iqtisadi, sosial və ekoloji inkişafının idarə olunması üzrə fəaliyyət sahəsi başa düşülür.

Regionların öz aralarında qarşılıqlı münasibətləri əks etdirən və məkan, region nöqteyi-nəzərindən ölkənin siyasi, iqtisadi, sosial inkişafının idarə olunması üzrə fəaliyyət sahəsi başa düşülür.

Dövlətlər arasında qarşılıqlı münasibətləri əks etdirən siyasətdir.

Ölkənin beynəlxalq arenada siyasi, iqtisadi, sosial və ekoloji inkişafının idarə olunmasıdır.

Regionların özlərinin işləyib hazırlayaraq həyata keçirdikləri tədbirlər kompleksidir.

#### 143.İqtisadi siyasət

**Regional iqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması.**

İnsanların əmək şəraiti, məişəti,istirahəti və ümumiyyətlə,şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur

İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi

Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması

Elmin və istehsalın birləşməsinin ərazi formaları (texnopolislər və texnoparklar), elmi kadrların regional yerləşdirilməsi

#### 144.Sosial siyasət

Elmin və istehsalın birləşməsinin ərazi formaları (texnopolislər və texnoparklar), elmi kadrların regional yerləşdirilməsi .

Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması

**İnsanların əmək şəraiti, məişəti,istirahəti və ümumiyyətlə,şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur**

İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi

İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması.

#### 145. Ekistik (məskunlaşma) siyasət:

İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması

Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması

**Təbii, iqtisadi, arxitektör-tikinti və mühəndis-texniki amilləri nəzərə almaqla istehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi**

Şəxsiyyətin inkişafı nöqtəyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur

Elmi kadrların regional yerləşdirilməsi

#### 146. Ekoloji siyasət

Şəxsiyyətin inkişafı nöqtəyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur

**Əhali sıxlığının güclənməsi, sintetik materialların geniş tətbiq edilməsi ətraf mühitin gərginliyinin kəskin şəkildə artması**

Elmi kadrların regional yerləşdirilməsi

İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması

İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi

#### 147. Elmi-texniki siyasət

Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması

**ETLKİ təmərküzləşmə və məhsuldar qüvvələrin yerləşdirilməsi yerləri  
arasındakı qarşılıqlı əlaqələri, elmin və istehsalın birləşməsinin ərazi formaları**

İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə  
bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi

Şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların  
təşkili formaları və prosesləri daxil olur

İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional  
iqtisadi tarazlığa nail olunması

148. Regional siyasətin həyata keçirilməsinin institusional mexanizmi hansılardır?

**dövlətin qanunverici və icraedici orqanları**

məhkəmə orqanları

maliyyə qurumları

beynəlxalq təşkilatlar

vergi orqanları

149. Regionların siyasətin reallaşma mexanizmi üçün aşağıdakı prinsipləri nəzərə  
almaq lazımdır

Mərkəzlə regionlar arasında hakimiyyət bölgüsünə qanuniliyi və sabitliyi  
təmin etmək

Ümumilli mənafeyə üstünlük vermək

Bütün regionlara bərabər inkişaf şəraitini təmin etmək

Regionların xüsusiyyətlərini nəzərə almaqla onların sosial-iqtisadi inkişaf  
səviyyələrini bərabərləşdirmək

**Hamısı**

150. Regionların siyasətin reallaşma mexanizmi üçün aşağıdakı prinsipləri nəzərə  
almaq lazımdır

Dövlətin regional siyasətinin proqram təminatı və orada regionların siyasətini nəzərə almaq

Regional idarəetmənin dövlət sistemini yaratmaq

Dövlətin regional siyasətinin aşkarlığı və açıqlığını təmin etmək

Bütün regionlara bərabər inkişaf şəraitini təmin etmək

**Hamısı**

151.Regional siyasət daha çox mühüm rol oynayır

**inkişaf etmiş ölkələrdə**

inkişafda olan ölkələrdə

üçüncü dünya ölkələrində

demoqrafik vəziyyəti ağır olan ölkələrdə

heç biri

152.Regional siyasət niyə inkişaf etmiş ölkələrdə mühüm rol oynayır?

**külli miqdarda vəsait tələb olunur**

heç biri

əhali daha azdı

həmin dövlətlər çox təkilatlara üzvdür

əraziləri daha genişdir

153.Dövlətin regional siyasəti obyektlərinin formalaşması hansı meyara əsaslanır?

**Adambaşına düşən gəlirlərdə rayonlararası fərqlər**

Adambaşına düşən gəlirlərdə dövlətlərarası disproporsiyalar

Əhalinin sayında rayonun xüsusi çəkisinə nisbətən ölkənin milli gəlirində rayonun xüsusi çəkisinin çox olması

İşsizliyin minimum səviyyəsi

Müsbət demoqrafik göstəricilər

154.Regional siyasətin hansı metodları var?

Səyyar tədqiqat metodu, modelləşdirmə metodu

Statistik metodlar ,dərketmə metodu

Tədqiqat metodu

Müqayisəli təhlil metodu

**Hamısı**

155.“Offşor zonalar” ın əsas əlamətini göstərin

Xarici kompanyaların xarici qanuna tabe olması

**Xarici zonaların azad qeydə olunması**

Xarici zonların maneəylə qeydə alınması

Hamısı

Heç biri

156.Açıq azad iqtisadi zonalara xas olan xüsusiyyəti seçin

Aid olduğu ölkənin qanun və hüquqi sənədlərin hamısı tətbiq olunur

Aid olduğu ölkənin qanun və hüquqi sənədlərin bir qismi tətbiq olunur

**Aid olduğu ölkənin qanun və hüquqi sənədlər tətbiq olunmur**

Aid olduğu ölkənin qanun və hüquqi sənədləri tətbiq olunur

Heç biri

157.azad iqtisadi zonada cari xərcləri hesablayarkən bu göstərici nəzərə alınmamalıdır:

müəssisə və təşkilatların işçilərinin əmək haqqısı

**Azad iqtisadi zona əhalisinə xidmət**

amortizasiya ayırmaları və təmir xərcləri

normativ mənfəət

istilik və enerji xərcləri

158.İqtisadi rayonun ərazi-istehsal kompleksləri neçə yerə bölünür?

4

5

**2**

6

9

159.Regionun iqtisadi və sosial inkişafı planları hansı ümumi məsələlərin həlli nəzərdə tutur?

**investorlarının vəsaitini də cəlb etməklə əsas istehsal fondlarından səmərəli istifadə**

istehsal və qeyri-istehsal sferaların disproporsional inkişafı

dövlətin himayədarlığını və müdaxiləsini genişləndirmək

xalq istehlakı malları istehsalının dayandırılması

vergi güzəştləri və başqa stimullaşdırıcı vasitələrdən istifadəni ləğv etmək

160.Regionarın iqtisadi və sosial inkişafı planlarında hansı bölmələrin verilməsi məsləhət görülür?

Xalq təsərrüfatı sahələrinin inkişafı

Xidmət sahələrinin. inkişafı

Regionun resurslarından səmərəli istifadə edilməsi

Sosial inkişaf üzrə kompleks tədbirlər (icmal bölmə)

**Hamısı**

161. Rayon təsərrüfat kompleksinin əsasını hansı sahələr əhatə edir?

Əməyin məhəlli bölgüsündə rayonun, muxtar respublikanın yerini müəyyən edən ixtisaslaşma sahələri

Xalq təsərrüfatının ixtisaslaşdırılan sahələrinin inkişafını təmin edən yardımcı sahələr

Rayon əhalisinin istehlak şeylərinə ilkin tələbatını ödəyən sahələr

**Hamısı**

Su təchizatı, nəqliyyat kimi sahələr

162. Ərazi-istehsal kompleksləri hansı elementlərinə görə təsnifləşdirilir?

**ərazi - istehsal kompleksinin effektivliyi**

il ərzində yaradılmış milli gəlir

il ərzində yaradılmış ümumi milli məhsul.

il ərzində yaradılmış xalis milli məhsul.

il ərzində yaradılmış ümumi daxili məhsul.

163. İstehsalın ixtisaslaşması planı hansı göstəricilər üzrə işlənilir?

Rayonun ümumi istehsalında sahənin xüsusi çəkisi

Bütövlükdə ölkə üzrə bu və ya digər sahənin məhsulunda rayonun həmin sahəsinin xüsusi çəkisi

Ölkə üzrə sənayenin bu və ya digər sahəsinin məhsulunda rayonun həmin sahəsinin xüsusi çəkisi

Ölkə üzrə kənd təsərrüfatı istehsalının bu və ya digər sahəsinin məhsulunda rayonun həmin sahəsinin xüsusi çəkisi

**Hamısı**

164.İqtisadi rayon təsərrüfatının kompleks inkişafının planı qarşısında duran əsas problemlər hansılardır?

Xalq istehlakı mallarının artırılması

Rayonun ərzaqa, habelə sənaye üçün bir çox xammal növlərinə olan tələbatının ödənilməsini təmin edən yüksək intensivli kənd təsərrüfatının inkişafı

İstifadəsiz kənd təsərrüfatı torpaqlarının təsərrüfat dövriyyəsinə cəlb edilməsi

Əmək qabiliyyətli əhalinin tam məşğuliyyətliyinin təmini

### Hamısı

165.İnzibati rayonlarının sosial inkişafı problemini kompleks həll etmək üçün hansı tədbirləri vacibdir?Səhv cavabı tapın:

yanarmış məntəqələrində xüsusi, kollektiv, birgə, kiçik sənaye və tikinti məntəqələri açmaqla optimal məşğuliyyət səviyyəsinə nail olmaq

dövlət maliyyələşdirilməsi ilə yanaşı müəssisələrin, təşkilatların, kəndli təsərrüfatlarının, əhalinin vəsaitindən geniş istifadə etmək

kənd yerlərində yeni təsərrüfatçılıq metodlarını tətbiq etməklə hər bir rayonda ərzaq məhsulları istehsalının artırılmasına nail olmaq

istehlak mallarının pərakəndə satış qiymətlərinin həddindən artıq artmasını nəzərə alaraq təcili maksimum istehlak büdcəsini müəyyən etmək;

sosial sferanın inkişafına resursların ayrılması işini yenidən qurmaq

166.Kompleks inkişaf nədir?

Ölkə miqyasında ictimai əmək məhsuldarlığının yüksəlməsinə zəmin yaradan səmərəli istehsal ixtisaslaşması əsasında təsərrüfatın planlı, hərtərəfli və uzlaşan, daimi irəliləyiş inkişafı başa düşülür

Dünya miqyasında ictimai əmək məhsuldarlığının yüksəlməsinə zəmin yaradan səmərəli istehsal ixtisaslaşması başa düşülür

Dünya miqyasında ictimai əmək məhsuldarlığının yüksəlməsinə zəmin yaradan səmərəli istehsal kooperativləşməsi əsasında planlı inkişaf başa düşülür

Dünya miqyasında ictimai əmək məhsuldarlığının yüksəlməsinə zəmin yaradan səmərəli istehsal əsasında təsərrüfatın planlı, hərtərəfli və uzlaşan, daimi irəliləyiş inkişafı başa düşülür

Dünya miqyasında ictimai əmək məhsuldarlığının yüksəlməsinə zəmin yaradan səmərəli istehsal kombinələri başa düşülür

167. Azad iqtisadi zonaların inkişafı prosesini təhlil etdikdə onları şərtləndirən necə amilləri var?

9

10

7

8

11

168. Azad iqtisadi zonalar təsərrüfat fəaliyyətində sərbəstliyin dərəcəsinə görə necə yerə bölünürlər?

5

2

4

3

bölünməzlər

169. Azad iqtisadi zona formalarını bir-birindən necə kriteriyaya fərqləndirmək olar?

5

2

4

3

## bölmürlər

170.AİZ-lərin necə əsas qrupa bölmək olar?

5

2

4

3

bölmürlər

171.AİZ-ləri hansı qrupa bölmək olar?

Azad iqtisadi zonaları»;

«Azad istehsal zonaları».

Azad banklar zonası;

Hamısı

Azad hava limanları

172.ABŞ-da isə azad ticarət zonaları necə ifadə olunur?

Xarici ticarət zonası

Daxili ticarət zonası

Azad ticarət zonası

Hec biri

Sərbəst ticarət zonası

173.Azad ticarət zonaları harada «Xarici ticarət zonası» şəklində ifadə olunur?

Fransa

Almaniya

İtaliya

Azərbaycan

**ABŞ**

174.Azad iqtisadi zonaya aiddir:

Xarici investorlara vergisiz avadanlıq və xammal idxalına,

Kapital və gəlirlərin ölkədən maneəsiz çıxarılmasına zəmanət verilən

**Hamısı**

Zonada istehsal edilmiş məhsulu və yarımfabrikat malların ixracında gömrük güzəştləri,

Hec biri

175.AİZ-in iqtisadi səmərəliliyinin əsaslandırılması necə mərhələyə bölünür:

5

6

7

4

**3**

176.Hansı ölkə azad iqtisadi zonaların çoxu ilkin olaraq ticarətə üstünlük vermişlər?

Almaniya

Fransa

Azərbaycan

İtaliya

## İEO – lər

177. Hansı ölkə sənaye məqsədli AİZ-lərə meyl getdikcə artmaqdadır?

Almaniya

Fransa

Azərbaycan

İtaliya

## İEOÖ – lər

178. Azad bank zonalarına aiddir

Sərmayə qoyuluş nəzarəti yoxdur

Valyuta nəzarəti yoxdur

## Hamısı

Bank fəaliyyəti üçün alınan vergi tamamilə götürülmüşdür.

Valyuta nəzarəti aşağı nisbətdədir

179. Azad iqtisadi zonalar yaradılmanın ilkin mərhələsində aşağıdakı fəaliyyətlərdən hansını yerinə yetirə bilərlər?

Yükləmə boşaltma

Anbarlama; təmizləmə

## Hamısı

Montaj

İdخال; sənaye fəaliyyətləri

180.Sahibkarlığa dövlət köməyinin istiqamətlərindən biri: 1.daxili bazarın müdafiəsi 2.sahibkarlığa kömək 3.subsidiya və dotasiyaların verilməsi 4.sahibkarlığın stimullaşdırılması 5.ixraca yardım

2,3

4,5

1,2

1,5

3,4

181.Daxili bazar əsaslanmalıdır:

milli bazar ənənələrinə

daxili bazar ənənələrinə

beynəlxalq təcrübəyə

milli bazar strukturuna

beynəlxalq bazar ənənələrinə

182.Kiçik sahibkarlıq subyektlərinə dövlət köməyi neçə istiqamətdə həyata keçirilir?

5

3

7

2

6

183.Kiçik sahibkarlığın inkişafına mane olan amillər neçədir?

5

8

6

7

3

184. Gələcək üçün kiçik sahibkarlığın neçə dəfə artması nəzərdə tutulur?

2-3 dəfə

3-4 dəfə

4-5 dəfə

5-6 dəfə

6 dəfə

185. İstehsal məqsədilə alınan avadanlığa, xammal və materiallara neçə faiz gömrük rüsumu verilir?

4%

2%

3-4%

13%

15 aiz

186. Kiçik sahibkarlığın inkişafına mane olan amillərə aid deyil: 1. bazara daxil olmaq imkanının məhdudluğu 2. maliyyələşmə mənbələrinin kifayət qədər olması 3. yeni texnologiya əldə etmək çətinliyi 4. daxili bazarın lazımi səviyyə kənarda olması 5. vergi sistemi haqqında informasiya əldə etmək çətinliyi

3

2

5

1

4

187. Kiçik sahibkarlığın inkişafına mane olan amillərə aid deyil: 1) müvafiq təhsil sisteminin məhdudluğu 2) bazara daxil olmaq imkanının çətinliyi 3) maliyyələşmə mənbələrinin kifayət qədər olması 4) istehsal vasitələrin əldə etmək çətinliyi

1

3

2,4

2

4

188. Sahibkarlığa dövlət köməyinin istiqamətlərindən biri: 1. daxili bazarın müdafiəsi 2. sahibkarlığa kömək 3. subsidiya və dotasiyaların verilməsi 4. sahibkarlığın stimullaşdırılması 5. ixraca yardım

2,3

4,5

1,2

1,5

3,4

189. Daxili bazar əsaslanmalıdır:

milli bazar ənənələrinə

daxili bazar ənənələrinə

beynəlxalq təcrübəyə

milli bazar strukturuna

beynəlxalq bazar ənənələrinə

190. Kiçik sahibkarlıq subyektlərinə dövlət köməyi neçə istiqamətdə həyata keçirilir?

5

3

7

2

6

191. Kiçik sahibkarlığın inkişafına mane olan amillər neçədir?

5

8

6

7

3

192. Gələcək üçün kiçik sahibkarlığın neçə dəfə artması nəzərdə tutulur?

2-3 dəfə

3-4 dəfə

4-5 dəfə

5-6 dəfə

6 dəfə

193. İstehsal məqsədilə alınan avadanlığa, xammal və materiallara neçə faiz gömrük rüsumu verilir?

4%

2%

3-4%

13%

15 aız

194. Kiçik sahibkarlığın inkişafına mane olan amillərə aid deyil: 1. bazara daxil olmaq imkanının məhdudluğu 2. maliyyələşmə mənbələrinin kifayət qədər olması 3. yeni texnologiya əldə etmək çətinliyi 4. daxili bazarın lazımi səviyyə kənarında olması 5. vergi sistemi haqqında informasiya əldə etmək çətinliyi

3

2

5

1

4

195. Azad iqtisadi zona nədir?

ictimai sərvətlərin, məhsulların istehsalında bazarın kifayət dərəcədə maraqlı olmaması;

bazar mexanizmləri vasitəsilə fundamental elm və texnika sahəsində kəskin irəliləyişlərin qeyri-mümkünlüyü;

yerli (milli) və xarici sahibkarların güzəştli iqtisadi şərtlərlə təsərrüfat fəaliyyəti nəzərdə tutulmuş məhdud ərazi hissəsidir

bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin təlimlərindən istifadə edilir

hamısı

196. Azad iqtisadi zonaların inkişafı prosesini təhlil etdikdə onları şərtləndirən hansı amilləri var?

Azad iqtisadi zona sərhədləndirilmiş bir yerdir,

Azad iqtisadi zonalar ölkənin xarici ticarət həjmini artırmaq

Azad iqtisadi zonalar müvafiq qanunla yaradılan idarəetmə strukturları tərəfindən idarə olunurlar

**Hamısı**

Azad iqtisadi zonalar haqqında qanun çərçivəsində yerli və xarici fiziki şəxslər hər cür fəaliyyətlə məşğul ola bilərlər

197. AİZ-ləri hansı qrupa bölmək olar? 1. sığortacılıq zonası; 2. gömrüksüz satış mağazaları; 3. azad banklar zonası; 4. iqtisadi tsikllər;

1,2,4

2,4

**1,2,3**

hamısı

2,3,4

198. AİZ-in iqtisadi səmərəliliyinin əsaslandırılması hansı mərhələyə bölünür

iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial strukturu

məşğulluq və kadrların hazırlanması,

**Azad iqtisadi zona qarşısında qoyulmuş iqtisadi inkişaf tapşırıqlarının yerinə yetirilməsinin səmərəliliyinin müəyyən edilməsi;**

Hec biri

ölkə regionlarının proporsional inkişaf etməsi nəzərdə tutulur

199. Minimum dərəcə ilə vergiyə cəlb olunan məbləğin neçə dəfə aşağı salınması məqsədəuyğundur?

))3-4 dəfə

2-3 dəfə

3 dəfə

2 dəfə

3-5dəfə

200. Kiçik sahibkarlığın inkişaf etdirilməsində rolu böyükdür:

subsidiya və dotasiyaların

dövlət tərəfindən sahibkarlığa maliyyə yardımlarının

sahibkarlığa yardım fondunun

**verglərin**

orta sahibkarlığın inkişaf etdirilməsi

201. Qanunun neçənci maddəsində sahibkarlığa dövlət köməyinin əsasları öz əksini tapmışdır?

8-ci

11-ci

**9-cü**

13-cü

12-ci

202. Açıq azad iqtisadi zonalara aiddir

iqtisadi əhəmiyyətli bəzi fəaliyyət növlərinin reallaşmasına icazə verilir

**hər cür iqtisadi fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir**

hamısı

hec biri

ölkənin qanun və təlimatlarının heç biri tətbiq olunur

203. Qapalı azad iqtisadi zonalara aiddir:

**iqtisadi əhəmiyyətli bəzi fəaliyyət növlərinin reallaşmasına icazə verilir**

hər cür iqtisadi fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir:

hamısı

heç biri

ölkənin qanun və təlimatlarının heç biri tətbiq olunmur

204. Azad iqtisadi zonanin birinci kriteriyasına aiddir:

**azad iqtisadi zonalarda həyata keçirilən fəaliyyətin növü ilə bağlıdır**

dövlət qurulduğu dövrdən hakimedici orqanlar iqtisadiyyata təsir göstərməsini

qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsirini

hamısı

sosial institutların formalaşdırılması və əhaliyə sosial təyinatlı xidmətlərin göstərilməsini

205. Azad iqtisadi zonanin birinci kriteriyasına aiddir:

dövlət qurulduğu dövrdən hakimedici orqanlar iqtisadiyyata təsir göstərməsini

qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsirini

hamısı

sosial institutların formalaşdırılması və əhaliyə sosial təyinatlı xidmətlərin göstərilməsini

**zonanın fəaliyyətlərinin daxili bazara və ya ixrajata meylli olduğunu müəyyənləşdirilməsinə əsaslanır**

206. Azad ticarət zonasına aiddir?

**xarici ticarət baxımından sərbəst hala gətirilmiş bir sahədir**

istehsal binaları tikmək və istifadə etmək üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutan zonalardır

ölkə xarijindən əldə edilən maliyyə fondlarının yenə də ölkə xarijində işlədilməsi məqsədi ilə yaradılan zonadır

hamısı

hec biri

207.Azad iqtisadi zonalarına aiddir:

xarici ticarət baxımından sərbəst hala gətirilmiş bir sahədir

**istehsal binaları tikmək və istifadə etmək üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutan zonalardır.**

ölkə xarijindən əldə edilən maliyyə fondlarının yenə də ölkə xarijində işlədilməsi məqsədi ilə yaradılan zonadır

hamısı

hec biri

208.Azad bank zonalarına aiddir:

xarici ticarət baxımından sərbəst hala gətirilmiş bir sahədir

istehsal binaları tikmək və istifadə etmək üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutan zonalardır.

ölkə xaricindən əldə edilən maliyyə fondlarının yenə də ölkə xarijində işlədilməsi məqsədi ilə yaradılan zonadır

hamısı

hec biri

209.Azad iqtisadi zonasını azad ticarət zonasından ayıran fərq;

**növü və məqsədidir**

mürəkkəbliyidir

sadəliyidir

hec biri

vəzifəsidir

210. AİZ yaradılması hansı üstün keyfiyyətlərə malikdir?

iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial strukturu,  
məşğulluq və kadrların hazırlanması

**AİZ-in ərazinin əsasən öz imkanları bazasında yaradılması**

Hec biri

ölkə regionlarının proporsional inkişaf etməsi nəzərdə tutulur .

211. AİZ yaradılması hansı üstün keyfiyyətlərə malikdir?

iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial strukturu,  
məşğulluq və kadrların hazırlanması,

**xarici kapitalın cəlb edilməsi və zonada idxalı əvəzedici istehsalın inkişafı;**

Hec biri

ölkə regionlarının proporsional inkişaf etməsi nəzərdə tutulur .

212. AİZ yaradılması hansı üstün keyfiyyətlərə malikdir?

iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial strukturu  
məşğulluq və kadrların hazırlanması

**barter-mübadilə əlaqələrinin genişləndirilməsi**

Hec biri

ölkə regionlarının proporsional inkişaf etməsi nəzərdə tutulur .

213. AİZ yaradılmasının ardıcılığına aiddir:

**hər bir mümkün variantlar zəruri xüsusiyyətlər müəyyən edilir;**

ictimai mühitin və hüquqi bazanın təmin edilməsi;

rəqabətin qorunub saxlanması

hamısı

gəlir və sərvətlərin yenidən bölgüsü

214.AİZ yaradılmasının ardıcılığına aiddir:

**ictimai mühitin və hüquqi bazanın təmin edilməsi**

ilkin hazırlıq məlumatları əsasında AİZ yaradılmasına çəkilən xərjlərin səmərəlilik göstərijiləri hesablanır;

rəqabətin qorunub saxlanması;

hamısı

gəlir və sərvətlərin yenidən bölgüsü

215.AİZ yaradılmasının ardıcılığına aiddir:

ictimai mühitin və hüquqi bazanın təmin edilməsi;

rəqabətin qorunub saxlanması

hamısı

gəlir və sərvətlərin yenidən bölgüsü

**gəlir və sərvətlərin yenidən bölgüsü**

216.Əhalinin sosial müdafiəsinin gücləndirilməsində hansı tədbirlərin keçirilməsi nəzərdə tutulmamışdır?

Qarabağ əlilləri və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması

əhalinin,xüsusilə də gənc əhalini mənzilə olan ehtiyaclarının daha dolğun pəndənilməsi

**əhalinin astəminatlı təbəqəsinin tamamilə azaldılmasına dair  
prqramlaşdırılması**

ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi

əhalinin sağlamlığının yaxşılaşdırılması

217.əhalinin sosial müdafiəsinin gücləndirilməsində hansı tədbirlərin  
gücləndirilməsi nəzərdə tutulmur?

əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılması

ailə planlaşdırılması işinin yaxşılaşdırılması

ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi

gənc ailələrin mənzilə olan ehtiyacının ödənilməsi

**əhalinin mənzilə olan ehtiyaclarının ödənilməsi**

218.Ölkədə bütün əhali təbəqələri üçün qurulmuş təhsil xidmətləri hansı tələblər  
səviyyəsindədir?

ikisəviyyəli təhsil sistemi

**müasir tələblər səviyyəsində**

təqdim olunan təklif səviyyəsində

təklifin məsumum istehlakçı səviyyəsində

tələbin maksimum səviyyəsində

219.Təhsil səviyyəsinin artırılması istiqamətində hansı tədbirlər həyata keçirilmir?

təhsilin səviyyəsinin müasirləşdirilməsi

şagirdlərin pulsuz təhsillə təmin edilməsi

**yeni orta və ali məktəblərin açılması**

xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin yaxşılaşdırılması

məktəbəqədər təhsil sahəsində islahatların sürətləndirilməsi

220. Peşə və ali təhsil sistemində islahatların sürətləndirilməsi uyğundur:

yeni məktəblərin inşası

məktəblərin texniki və kadr təminatının yaxşılaşdırılması

kompyüter avadanlığı və digər zəruri rəqəmsal avadanlığın təminatının yaxşılaşdırılması

kadr hazırlığının əmək bazarına uyğunlaşdırılması

təhsil keyfiyyətinin yaxşılaşdırılması

221. İqtisadi Rayonlaşmanın Prinsipləri Hansılardır?

Müəyyən və Qeyri-Müəyyən

Xüsusi və Ümumi

İqtisadi və Siyasi

Axtarış və Normativ

Hec biri

222. İqtisadi Rayonlaşmanın Neçə Növü Var?

5

3

4

6

8

223. Dövlət sahibkarlıq fəaliyyətini nə ilə tənzimləyir: 1. qanunvericilik 2. inzibati hüquq 3. plan və proqramlar 4. pul-kredit sistemləri

1

1,2

1,3,4ahibkar

2,3,4lara

1,2,4

224.Ölkədə lisenziyalaşdırma sistemi, a)getdikcə imkan verir b)kökündən dəyişir c)yeniliklər əlavə olunmaqla inkişaf edir d)yeni olaraq tətbiq olunur e)tənzimlənən sistem olaraq

1,2,3,,5

4

1,3,5

3

2

225.Əhalinin sosial müdafiəsinin gücləndirilməsində hansı tədbirlərin keçirilməsi nəzərdə tutulmamışdır?

Qarabağ əlilləri və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması

əhalinin,xüsusilə də gənc əhalini mənzilə olan ehtiyaclarının daha dolğun pəndənilməsi

əhalinin astəminatlı təbəqəsinin tamamilə azaldılmasına dair prqramlaşdırılması

ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi

əhalinin sağlamlığının yaxşılaşdırılması

226.əhalinin sosial müdafiəsinin gücləndirilməsində hansı tədbirlərin gücləndirilməsi nəzərdə tutulmur?

əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılması

aile planlaşdırılması işinin yaxşılaşdırılması

ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi

gənc ailələrin mənzilə olan ehtiyacının ödənilməsi

əhalinin mənzilə olan ehtiyaclarının ödənilməsi

227. Ölkədə bütün əhali təbəqələri üçün qurulmuş təhsil xidmətləri hansı tələblər səviyyəsindədir?

ikisəviyyəli təhsil sistemi

müasir tələblər səviyyəsində

təqdim olunan təklif səviyyəsində

təklifin maksimum istehlakçı səviyyəsində

tələbin maksimum səviyyəsində

228. Təhsil səviyyəsinin artırılması istiqamətində hansı tədbirlər həyata keçirilmir?

təhsilin səviyyəsinin müasirləşdirilməsi

şagirdlərin pulsuz təhsillə təmin edilməsi

yeni orta və ali məktəblərin açılması

xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin yaxşılaşdırılması

məktəbəqədər təhsil sahəsində islahatların sürətləndirilməsi

229. Peşə və ali təhsil sistemində islahatların sürətləndirilməsi uyğundur:

yeni məktəblərin inşası

məktəblərin texniki və kadr təminatının yaxşılaşdırılması

kompyüter avadanlığı və digər zəruri rəqəmsal avadanlığın təminatının yaxşılaşdırılması

kadr hazırlığının əmək bazarına uyğunlaşdırılması

təhsil keyfiyyətinin yaxşılaşdırılması

230.İqtisadi Rayonlaşmanın Prinsipləri Hansılardır?

Müəyyən və Qeyri-Müəyyən

**Xüsusi və Ümumi**

İqtisadi və Siyasi

Axtarış və Normativ

Hec biri

231.İqtisadi Rayonlaşmanın Neçə Növü Var?

5

**3**

4

6

8

232.Respublikamızda Sahibkarlıq fəaliyyəti haqqında» Qanunu nə vaxt yaranıb?

1989ci-il

**1992 ci-il**

1988 ci-il

1987 ci-il

1986 -il

233.Sahibkarlıq fəaliyyəti haqqında» Qanununa əsasən sahibkarlıq fəaliyyətinin hər bir subyekti hansı hüquqlara malikdir?

Müəssisələrin təsis edilməsi və ya yenidən təşkil edilməsi yolu ilə sahibkarlıq fəaliyyətini başlamaq və aparmaq

Müqavilə əsasında maliyyə vəsaitlərini almaq və istifadə etmək

**Hamısı**

İstehsal proqramını müstəqil formalaşdırmaq

Xarici iqtisadi fəaliyyəti həyata keçirmək

234.Sahibkarlıq fəaliyyəti haqqında» Qanununa əsasən sahibkarlıq fəaliyyətinin hər bir subyekti hansı hüquqlara malikdir?

Müəssisənin idarə edilməsi üzrə inzibati-sərənjamveriji fəaliyyəti həyata keçirmək;

### Hamısı

Qanunverijiliyə və müəssisənin nizamnaməsinə müvafiq olaraq müstəqil şəkildə işçiləri işə qəbul etmək

Dövlət sosial-təminat, tibbi və sosial sığorqa sisteminin xidmətindən istifadə etmək;

Sahibkarların ittifaqlarını, assosiasiyalarını və digər birliklərini yaratmaq;

235.Sahibkarlıq fəaliyyəti haqqında» Qanununa əsasən sahibkarlıq fəaliyyətinin hər bir subyekti hansı hüquqlara malikdir?

Dövlət idarəetmə orqanlarının hərəkətlərini qanunla müəyyən edilmiş qaydada məhkəmədə (iqtisad) iddia qaldırmaq

### Hamısı

Azərbaycan Respublikası qanunverijiliylə nəzərdə-tutulmuş qaydada və ölçüdə vergiləri vaxtında ödəməyə

kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsinin qeyri-mümkünlüyü haqqında, müəssisələrin müflisləşməsi haqqında xəbər verməyə

sahibkarların ittifaqlarını, assosiasiyalarını və digər birliklərini yaratmaq;

236.Sahibkar kimdi?

Dövlət tərəfindən qəbul edilən hüquqi normativ aktların fundamental iqtisadi prinsiplərə, qanunlara əsaslanması və ona zidd olmaması.

Sosial problemlərin həlli bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçiriləcək sosial münasibətlərin tənzimlənməsində özünü əks etdirir

Dövlət tərəfindən sosial institutların formalaşdırılması və əhaliyə sosial təyinatlı xidmətlərin göstərilməsi, sosial infrastrukturunun formalaşmasına (təhsil, səhiyyə və s.) və onların dövlətin himayəsində qalmasına gətirib çıxarır.

**kifayət səviyyədə azad fəaliyyətə malik olan müstəqil təsərrüfatçılıq subyekti olaraq minimum xərjlə maksimum gəlir etməyə jan atır.**

Bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin

237.Sahibkar müstəqil təsərrüfatçılıq subyekti olaraq minimum xərcə maksimum gəlir etməyə can atır.Buna hansı yolla nai olur? 1.məhsulun qiymətinin yüksəldilməsi yolu 2. istehsala çəkilən xərjlərin aşağı salınması yolu 3. makroiqtisadi sabitliyin stimullaşdırılması,

1,2

1,3

2,3

1,2,3

hec biri

238.Sahibkarlıq fəaliyyəti hansı formalara malik ola bilər?

Fərdi

Kooperativ

Səhmdar

**Hamısı**

Məhdud cəmiyyət

239.Fərdi və ya ailəvi müəssisəyə aiddir:

vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;

**özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyət göstərirlər;**

cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti

[birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyi

kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə–sində iştirak etmək;

240.Səhmdar jəmiyyətə aiddir

vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;

özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti

cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;

**birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyidir.**

kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə–sində iştirak etmək;

241.İqtisadi inkişafın təmin olunmasında və əhəlinin həyat səviyyəsinin yüksəldilməsində başlıca amillərdir: 1.ifrastruktur 2.sosial sahə 3.minimm istehlak səbəti 4.iqtisadi inkişaf indeksi 5.kommunal xidmətlər

1,3

2,4

1,4

**1,5**

2,3

242.Sosial təminat sahəsində dövlət siyasətinin başlıca istiqamətlərindən biri :

əhalinin həyat səviyyəsini yüksəldilməsi

minimum istehlak səbətinin həcmi artırmaq

**sosial müavinətlərin ünvanlılığını təmin etmək**

rifah halının maksimuma çatdırılması

maaddi yardımın əhalinin yoxsul təbəqələrinə təminatı

243.Əhalinin sosial müdafiəsində neçə sosial tədbirin həyata keçirilməsi nəzərdə tutulur?

3

8

6

**7**

4

244.Qarşıdakı illərdə təhsil sahəsində həyata keçiriləcək işlər istiqamətlənəcəkdir?

məqsəd və maraqların dəyişməsinə

şərtlərin və məqsədlərin dəyişmə

amil kimi çıxış edən elementlərin sintezinə

faktorların qovuşmasına

**struktur və məzmunun dəyişməsinə**

245.İqtisadi inkişafın təmin olunmasında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində başlıca amillərdir: 1.ifrastruktur 2.sosial sahə 3.minimm istehlak səbəti 4.iqtisadi inkişaf indeksi 5.kommunal xidmətlər

1,3

2,4

1,4

1,5

2,3

246.Sosial təminat sahəsində dövlət siyasətinin başlıca istiqamətlərindən biri :

əhalinin həyat səviyyəsini yüksəldilməsi

minimum istehlak səbətinin həcmi artırmaq

sosial müavinətlərin ünvanlılığını təmin etmək

rifah halının maksimuma çatdırılması

maaddi yardımın əhalinin yoxsul təbəqələrinə təminatı

247.Əhalinin sosial müdafiəsində neçə sosial tədbirin həyata keçirilməsi nəzərdə tutulur?

3

8

6

7

4

248.Səhm nədir?

vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;

özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;;

cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;

kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirak etmək;

birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyi;

249. İstiqrazlar nədir?

vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi

özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;;

cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti

kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirakı

təyin edilmiş müddətdə sahibinə no-minal dəyərini ödəmək öhdəliyini onu buraxan səhmdar cəmiyyətinin üzərinə qoyulduğunu təsdiqləyən qiymətli kağızdır

250. Qapalı səhmdar cəmiyyəti nədir?

vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;

özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;

cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;

kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirakı;

kapitalı hissələrə bölünmüş və bəzi mülkiyyətçilər arasında xüsusiləşmiş firmadır həm də mülkiyyət hüququnu təsdiq edən səhmlər satıla bilməz;

251. Açıq tipli səhmdar cəmiyyət nədir?

vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;

özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti

cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;

kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirakı

**kapitalın səhmlərin açıq şəkildə satılması ilə yanaşı firmadır;**

## 252.Qarışıq müəssisələr nədir?

vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;

özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti

cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti

kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirakı;

**xarici kapital da daxil olmaqla bir neçə müəssisələrin və ya vətəndaşların qarışıq kapitalı əsasında yaradılan müştərək müəssisəni bildirir**

## 253.Sahibkarlıq fəaliyyətinin təşkilati formalarına aiddir:

Assosiasiyalar

Konsrenlər,

Konsorsiumlar,

**Hamısı**

Sahələrarası

254.Sahibkarlıq fəaliyyətinin təşkilati formalarına aiddir:

Assosiasiyalar,

Müəssisə və firmaların birliyi

Konsorsiumlar,

**Hamısı**

Regional ittifaqlar

255.Bazar iqtisadiyyatı şəraitində necə rəqabət tipi var?

5

4

**3**

6

7

256.Bazar iqtisadiyyatı şəraitində rəqabət tipinə aiddir?

lokal,

regional,

qlobal,

hec biri

**kreativ,**

257Azərbaycan Respublikasında turizmin inkişafına dair dövlət proqramı neçənci illəri əhatə edir?

2002-2004

2005-2013

**2002-2005**

2004-2015

2005-2013

258.Torpaq bazarı neçə minimum vacib şərtlərə əsaslanır?

3

4

6

2

5

259.Torpaq vergisi necə səviyyəli xarakter daşıyır ?

6

4

5

3

2

260.2012-ci ildə Azərbaycan iqtisadiyyatında yoxsulluq neçə faiz olmuşdur?

6%-ə düşmüşdür

7% ədüşmüşdür

5% artmışdır

6%-ə düşmüşdür

dəyişməmiş

261.2012-ci ildə Azərbaycan iqtisadiyyatında işsizlik neçə faiz olmuşdur?

6,3% ə enmişdir

5,2% ə enmişdir

4,2% ə enmişdir

Dəyişməmiş

3,4% qalxmış

262.Torpaq bazarı hansı vacib şərtlərə əsaslanır? 1. hər bir sahənin özünün qiyməti var 2. istənilən torpaq sahəsinin gec və ya tez yeni mülkiyyətçisi (sahibi) olur 3. istənilən torpaq sahəsinin daim eyni mülkiyyətçisi (sahibi) olur 4.qiymətlər daim dəyişməz qalır

1;3

3;4

2;4

1;4

1;2

263.Torpaq bazarı:

Mülkiyyət hüququ, bu hüquqların verilməsinin mümkünlüyü , rəqabət, qiymətqoyma və torpağın sərbəst yaranan qiymətləri kimi tənzimləyicilərə malik torpaq münasibətləri sisteminin bir hissəsidir.

Sahibolma, istifadə, sərəncam vermə- bu hüquqların verilməsinin qeyri-mümkünlüyü kimi tənzimləyicilərə malik aqrar münasibətləri sisteminin bir hissəsidir.

Satış, girov kimi qeyri- tənzimləyicilərə malik aqrar münasibətləri sisteminin bir hissəsidir

Sahibolma, rəqabət ,qiymətqoyma kimi tənzimləyicilərin istisna olduğu aqrar münasibətləri sisteminin bir hissəsidir.

Seçim sərbəstliyinin(iştirakçıların), torpağın sərbəst yaranan qiymətləri kimi tənzimləyicilərin istisna olduğu aqrar münasibətləri sisteminin bir hissəsidir.

264. “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” nda nə göstərilmişdir?

makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində ölkədə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi

inflyasiyanın məqbul səviyyədə saxlanması

yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi

**hamısı**

regional iqtisadi əlaqələrin genişləndirilməsi

265. Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı neçənci illəri əhatə edir?

2009-2015-ci il

2008-2011 ci il

**2011-2015 ci il**

2009-2013 ci il

2007-2010 il

266. Sosial və istehsal sahələrində infrastruktur sahələrində infrastruktur xərcləri, bu sahədə qəbul edilmiş ... əsasında müəyyən edilir:

qanunlar

qaydalar

davranışlar toplusu əsasında

**normativlər**

göstəricilər

267. Sosial və infrastruktur sahələrində infrastruktur xərcləri ikinci növbədə nə əsasında müəyyən edilir?

qaydalar

qanunlar

normativlər

**hesablama göstəriciləri**

illik yekun göstəricilər

268. İnfrastruktura nədir?

İstehsal və sosial inkişafa təsir göstərir

İqtisadi və sosial inkişafın səmərəliliyinin yüksəldilməsi amilidir

Məhsuldar qüvvələrin yerləşdirilməsi amili kimi çıxış edir.

Hamısı

**Əhəlinin məskunlaşdırılmasının köməkçi amili kimi çıxış edir.**

269. İnfrastruktur necə hissədən ibarətdir?

4

3

**2**

5

6

270. İstehsal infrastrukturunun statistik göstəricilər qrupuna aiddir:

Bütövlükdə və növlər üzrə nəqliyyat:

Bütövlükdə və növlər üzrə rabitə:

**İstehsalın maddi-texniki təchizatı sferası bütövlükdə və növlər üzrə:**

hec biri

Hamısı

271.İnfrastrukturun maddi-texniki bazasının keyfiyyətini əks etdirə göstəricilər:  
1.əsas istehsal fondlarının aktiv hissəsinin xüsusi çəkisi; 2.əsas istehsal fondlarının  
passiv hissəsinin xüsusi çəkisi. 3.əmək resursları

1,2

1,3

1,2,3

2,3

hec biri

272.İnfrastrukturun yerinə yetirilən işlərin həcmi əks etdirən göstəricilər:

natural və dəyər

iqtisadi və siyasi

müəyyən və qeyri-müəyyən

hec biri

alternativ və iqtisadi

273.Azərbaycanın bazar münasibətlərinə keçidi Şəraitində sosial infrastrukturun  
dövlət mərkəzi orqanları tərəfindən idarə edilməsinin vəzifəsinə aiddir:

böyüməkdə olan nəslin tərbiyələndirilməsi

sosial infrastrukturun inkişafı

xarici əlaqələrin intensivləşdirilməsi

məqsədli proqramlar hazırlığı

əhalini aztəminatlı təbəqələrini üstün inkişafına diqqət

274. Plan hesablamaların məntiqinə müvafiq olaraq istehsal infrastrukturunun plan göstəricilərinə aiddir:

**istehsal infrastrukturunu və elementlərinin inkişafı üzrə məqsədli meyllər.**

kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıqda

sənaye ilə kənd təsərrüfatı arasında qarşılıqlı iqtisadi münasibətlərin tənzimlənməsinə dair tədbirlər həyata keçirilməsi.

Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarına bərabər hüquqi şərait yaradılır.

Hec biri

275.İstehsal infrastrukturunun inkişafı və fəaliyyətinə dair göstəricilərinə aiddir:

**istehsal infrastrukturunda xidmətlərə tələbatların formalaşması prosesini əks etdirən:**

kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıqda

sənaye ilə kənd təsərrüfatı arasında qarşılıqlı iqtisadi münasibətlərin tənzimlənməsinə dair tədbirlər həyata keçirilməsi.

Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarına bərabər hüquqi şərait yaradılır

Hec biri

276.Səhiyyə islahatlarının maliyyələşdirilməsinin birinci modeli hansı ölkələr üçün səciyyəvidir

**Almaniya, Hollandiya, ABŞ**

İtaliya, Fransa, Rusiya

Fransa, ABŞ, Böyük Britaniya

Hollandiya, İspaniya, Böyük Britaniya

Rusiya, Böyük Britaniya, Rusiya

277.Sosial infrastrukturun funksiyaları:

əhalinin gəlirlərinin artırılması

istehlak büdcəsinin artırılması

**işçilərin istirahət etməsini təmin etmək**

əhaliyə pulsuz səhiyyə xidmətinin göstərilməsi

çoxşaxəli sahələrin inkişaf etdirilməsi

278.Ərazi maliyyəsinin təkil hissəsi:

**Regional büdcədənənar fondlar**

Büdcə hesabına formalaşan fondlar

Sosial sığorta fondu

Əhalinin dövlət məşğulluq fondu

Pensiya fondun

279.Regional büdcədənənar fondlar formalaşır:

**müəssisələrin və əhalinin könüllü ayırmaları və payları, xüsusi yığımlar və s. mənbələr hesabına formalaşır**

dövlət büdcəsi hesabına formalaşır

NATO tərəfindən formalaşır

BVF tərəfindən formalaşır

İslam İnkişaf Bankı tərəfindən formalaşır

280.Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalarına aiddir:

İnzibati jərimə və sanksiyalardan daxilolmalar

Avtomobil müvəttişliyi tərəfindən yığılan rüsumlar

Müəssisələrin, ictimai təşkilatların, banklar və onların filiallarının qeydiyyatından yığılan rüsumlar;

Heç biri

**Hamısı**

281. Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalarına aiddir

Əmtəə və birjalarda aparılan əməliyyatlardan və valyuta alqı-satqısı sövdələşmələrindən yığımlar

Yaşayış məntəqələrinin ərazilərinin qaydaya salınması üçün alınan rüsumlar

Müxtəlif fəaliyyət sahələrinin lisenziyalasdırılmasından daxilolmalar

Heç biri

**Hamısı**

282. Özəlləşdirmədən gəlirlərə aiddir

Dövlət və bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsində gəlirlər

Torpaq satışından gəlirlər

Vətəndaşlara mənzil satışından gəlirlər

Heç biri

**Hamısı**

283. Torpaq vergisinə aiddir:

**Kənd təsərrüfatı təyinatı olmayan torpaqlara torpaq vergisi və icarə haqqı**

Yeraltı sərvətlərdən istifadəyə görə ödəmələr

Vətəndaşlara mənzil satışından gəlirlər

Müəssisələrin əmlakına görə vergilər

## Fiziki şəxslərin əmlakına vergilər

284.Yerli büdcələrin vəsaiti hesabına maliyyələşir?

Ümumtəhsil, ali və orta ixtisas təhsil məktəbləri

İri səhiyyə obyektləri

Daxili təhlükəsizlik

Ətraf mühitin qorunması sahəsindəki tədbirlər

**Hamısı**

285.Regional büdcələr əhatə edir: 1. müvafiq ərazinin tələbatının ödənilməsi 2. regional büdcələri əhatə edir 3. əhaliyə sosial-mədəni xidmət ilə bağlı olan geniş tədbirlər dairəsinin maliyyələşdirilməsini təmin edir 4.dövlət büdcəsini əhatə edir

1;4

2;4

3;4

heç biri

**1;2;3**

286.Ərazi maliyyəsi:

**Ərazilərin iqtisadi və sosial inkişafı məqsədi ilə milli gəlirin bölgüsü və yenidən bölgüsünü təmin edən iqtisadi münasibətlər sistemidir**

Ölkənin siyasi sabitliyi məqsədi ilə xalis milli məhsulun bölgüsü və yenidən bölgüsünü təmin edən iqtisadi münasibətlər sistemidir

Ölkənin istehsal infrastrukturunun inkişafı məqsədi ilə amortizasiya ayırmalarını təmin edən iqtisadi münasibətlər sistemidir

Ölkənin sosial infrastrukturunun inkişafı məqsədi ilə ÜDM-nin bölgüsü və yenidən bölgüsünü təmin edən iqtisadi münasibətlər sistemidir

Ölkənin istehsal və qeyri-istehsal bölmələrinin inkişafını təmin edən iqtisadi münasibətlər sistemidir.

287. Dövlət regionun maliyyəsi vasitəsilə

aktiv sosial siyasət həyata keçirir

passiv sosial siyasət həyata keçirir

depresiv sosial siyasət həyata keçirir

proqresiv sosial siyasət həyata keçirir

natamam sosial siyasət həyata keçirir

288. Regional hakimiyyət orqanlarına yerli büdcələri formalaşdırmaq üçün vəsait ayırmaqla, dövlət bələdiyyədə hansı məsələləri maliyyələşir?

Təhsili, səhiyyəni

Əhaliyə kommunal xidməti

Tikinti

Yolların saxlanması

**Hamısı**

289. Yerli özünüidarənin maliyyə ehtiyatlarının tərkibinə daxildir:

Regional orqanların büdcə vəsaitləri

Regional orqanların büdcədən kənar vəsaitləri

Kredit vəsaitləri

Özünüidarənin valyuta vəsaitləri

**Hamısı**

290. Ərazi hakimiyyət orqanlarının maliyyə bazası nədir?

**ərazilərin büdcələri**

sığorta haqqları

səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiyon gəlir

borc vəsaitləri

dövlət krediti

291. Ərazi büdcələrin iqtisadi mahiyyəti nədə özünü büruzə verir?

**təyinatında**

funksiyalarında

vəzifələrində

prinsiplərində

bölgüsündə

292. Ərazi büdcələrin xüsusi gəlirlərinə nə daxildir?

**vergi və rüsumlar**

sığorta haqqları

dotasiya

transfert

ssuda

293. Torpaq vergisinə aiddir

Kənd təsərrüfatı təyinatlı torpaq üçün torpaq vergisi və ijarə haqqı;

Kənd təsərrüfatı təyinatı olmayan torpaqlara torpaq vergisi və ijarə haqqı;

Kənd təsərrüfatı təyinatlı torpaqlara, şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarına qoyulan torpaq vergisi və icarə haqqının vəsaitlərinin mərkəzləşdirilməsindən gələn gəlirlər

Kənd təsərrüfatına yararlı torpaqların müsadirəsi ilə əlaqədar kənd təsərrüfatı istehsalında itkilərinin ödənilməsi

### Hamısı

294. Maliyyə sistemi və münasibətlərinin yaranmasının səbəbləri hansılardır?

1. mübadilə 2. dövlət aparatının yaranması; 3. əmtəə-pul münasibətlərinin inkişafı; 4. pul formasında müxtəlif vergi və ödəmələrin formalaşması. 5. qiymətli kağızlar

1;5

2;3;4

2;5

1;4

3;5

295. «Fiziki şəxslərdən gəlir vergisi» haqqında qanun nə vaxt qəbul olunub?

1992-ci il iyun ayında

2000-ci ilin dekabrında

2008-ci ilin mayında

2010-cu ilin fevralında

2003-cü il aprelində

296. «Hüquqi şəxslərin mənfəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər» haqqında qanun nə vaxt qəbul olunub?

1992-ci il iyun ayında

2000-ci ilin dekabrında

2008-ci ilin mayında

2010-cu ilin fevralında

2003-cü il aprelində

297."Ekologiya" sözü ilk dəfə nə vaxt işlənilmişdir?

1858

1987

1978

1865

1877

298."Ekologiya" sözü ilk dəfə kim tərəfindən işlənilmişdir?

K.Bolt

F.Ceyms

A.Blez

Q.Toro

C.Bor

299.Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?

İnsan həyatının və sağlamlığının mühafizəsi

Ətraf mühitin çirklənməsinin qarşısının alınması

Ətraf mühitin mühafizəsi hər bir şəxsin borcu olması

Humanizm;

Hamısı

300.Ekologiyanın tənzimlənməsi problemlərini tədqiq etmək üçün hansı sahələrin ekoloji problemlərini tədqiq etmək vacibdir? 1. Bitkilərin ekologiyası 2.

Heyvanların ekologiyası 3. Çayların, göllərin, yeraltı suların ekologiyası 4.

Dənizlərin ekologiyasını 5. Mikroorqanizmlərin ekologiyası

1;2;3

2;3;4

1;4;5

Hamısı

2;3;5